

BIBLIOQAFİYAŞÜNASLIQ KAFEDRASI: YARANMASI VƏ FƏALİYYƏTİ

İSMAYILOV N.İ.

*BDU, Bibliqrafiyaşünaslıq kafedrasının müdürü,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
kafedra_biblioqraf@mail.ru*

Məqalədə BDU-nun Bibliqrafiyaşünaslıq kafedrasının yarandığı tarixi şərait, kafedranın tədris, elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti, onun formallaşmasında xidmətləri olan görkəmlı alımlar haqqında ümumiləşdirilmiş təsvərvür yaradılmasına səy göstərilmişdir.

Açar sözlər: BDU-nun Bibliografiyaşünaslıq kafedrasi, təskili, formalaması, müasir fəaliyyəti.

Azərbaycanda kitabxanaçılıq və informasiya ixtisasının yaranması və inkişafi onun qurucusu olan Əməkdar elm xadimi, professor Abuzər Xələfovun yaradıcılığında qırmızı xətla keçir. Onun yaradıcılığında kitabxanaçılıq təhsili elmi və pedaqoji fenomen kimi kompleks təhlil olunmuş, fakültənin Bakı Dövlət Universitetində yaradılması və akademik mühitə integrasiyasının strategiyasının hazırlanması və heyata keçirilməsinə bilavasitə rəhbərlik etmişdir. [1, 2, 10] Məlumdur ki, kitabxanaçılıq və informasiya ixtisasının arxitekturasında bibliqrafiya fənləri ailəsinin müstəsnə yeri vardır. Tədqiqatlar göstərir ki, bibliqrafik fəaliyyət müstəqil peşə sahəsinə çevrilənə kimi böyük bir tarixi inkişaf yolu keçmişdir. Onun tarixinin qədim Şumer kitabxana mədəniyyəti ilə əlaqəli olması artıq elm tərəfindən müəyyən edilmişdir. E.ə. III minillikdə Şumer kitabxanasının kataloqlarının yaradılması bütövlükdə informasiya mədəniyyəti, o cümlədən onun tərkib hissəsi olan bibliqrafik informasiyanın bünövrəsinin qoyulmasının ilk tarixi faktı kimi görkəmlı alımlar tərəfindən qəbul olunmuşdur. Bibliqrafik informasiyanın kitabxanalarда yaradılması prosesi sonralar da davam etmişdir. Assuriya çarı Aşşurbanipalın e.ə. VI əsr-də fəaliyyət göstərən kitabxanasının sistemli kataloquğun yaradılması bibliqrafik informasiyanın inkişafında yeni mərhələnin başlangıcı oldu. Ellinizm dövründə Misirin ən böyük kitabxanası olan İskəndəriyyə Kitabxanasının kitabxanaçısı Kallimaxin tərtib etdiyi cədvəl bibliqrafik informasiyanın hüdudlarının genişləndirilməsi baxımından keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş oldu. Bu əsərin müəllifi onu kitabxananın fondu ilə məhdudlaşdırılmış, yunan ədəbiyyatını nümunələrin saxlanması yerində asılı olmayaraq bibliqrafik göstəriciyə daxil etmişdir.

Bibliqrafik fəaliyyətin inkişafında yeni mərhələ qərbədə biobibliqrafik lügət, şərqdə təzkirə janrıının yaranması olmuşdur. Azərbaycanda bəyaz, cüng,

təzkiyələr bibliografiq informasiyanın əsas daşıyıcılarından biri kimi orta əslərdən başlayaraq bu günə kimi inkişaf etməkdədir. Bu baxımdan Sam Mirzə, Səfəvi Əhdı Bağdadi, Sadiq bay Sadiqi, Lütvəli bay Azər, Seyid Əzim Şirvani, Məhəmmədəli Tərbiyyət və onlara görkəmlə söz adamlarının yaradıqları təzkiyələr bu gün də öz elmi əhamiyyətinə saxlamadılar. Orta əslrlərdən başlayaraq sonad kommunikasiya sisteminin mürakkəbəlaşması, bibliografiq informasiyanın yeni istiqmətlərinin yaranması və bibliografiq fealiyyətin elmi metodlarının təşəkkültü və tədrisçilər inkişaf ilə nəticələnməşdir. Axtarış, kom-muni-kasiya və qiymətləndirme funksiyalı bibliografiq vəsaitlər sisteminin yaranma-sı və formalaması XIX əsrden etibarən ümumdünya prosesinə əvvəlmişdir. Bəhs edilən dövrə və XX əsrin 50-ci illerine kimi Azərbaycanda bibliografiya mədəniyyətinin daşıyıcıları görkəmlə ziyyətlər - Abbasqulu ağa Bakixanov, Mirzə Kazım bay, Firuz bay Kəçəri, Mirzəbala Məhəmmədzadə, Aleksandr Baqri, Məmmədəmin Əsfandiyər və başqlarının mühüm rol oynamışdır. [5] Baş verən bu proseslərin nəticəsində bibliografiq fealiyyətin mahiyyətinin derk edilməsi, onun elmi metodlarının yaradılması zərurəti müxtəlif elm və fealiyyət sahəsinin adalarının epizodik maşqul olduğu sahədən professional fealiyyətə keçidiñ baş vermasında sərənit yaratmışdır. Beləliklə, əmali bibliografiq fealiyyətin nəzəriyyəsi, metodikası, tarixi və təşkilini problemlərinin öyrənilməsinə ciddi ehtiyat bibliografiyasını lasılmış elminin və ali təhsiləli bibliografiq kadrların hazırlanması sisteminin yaranmasına töhfə gəlməmişdir. XX əsrin avvollarından başlayaraq dünhyada kitabxanaçılıq və bibliografiya dərnəkləri, kursları, orta ixtisas məktəbləri və nəhayət, ali təhsil üzrə müvafiq ixtisaslar yaranmağa başıldı. Lakin həyata keçirilən bu soviyyəti tədbirlər comiyitən informasiya təminatını təşkil edən informasiya təhlili fealiyyətinin metodologiyası və metodikasını bilən yüksək ixtisaslı kadr hazırlığı sisteminin yaradılmasını zərurətə çevirdi.

Bələlikdə, Azərbaycanda 1947-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq şöbəsinin yaranması ilə professional bibliografiq kadrların hazırlanmasının asası qoyuldu. Şöbənin təşkilində xalqımızın görkəmlə ziyyəli Süleyman Rəhimovun müstəsnə xidmətləri olduğunu Əməkdar elm xadimi professor A.A.Xələfov çox yüksək qiymətləndirmişdir. Şöbədə tədrisin və sahə üzrə elmi-tədqiqat işinin təskilini möqsədilə kitabxanaşunaslıq və bibliografiya kafedrası yaradıldı. Kafedranın təşkil edilməsi sonrakı illərdə onun respublikada kitabxanaşunaslıq və bibliografiya üzrə elmi mərkəzə çevrilmesinə zəmin yaradı. Kafedranın ilk müdürü milli bibliografiyanın inkişafında xüsusi yeri olan Əliheydər Qəhrəmanov tuyin edildi. Kitabxanaçılıq şöbəsinin ilk məzunlarının kitabxanaşunaslıq və bibliografiya kafedrasına işə qəbul edilməsi onun 1962-ci ildə müstəqil fakültəyə əvvəlmişində əsas rol oynadı. Fakultətin ilk dekanı da məhz şöbənin ilk məzunlarından olan, ömründü bu sahənin inkişafına həsr

edən Abuzər Xələfov seçildi. Kitabxanaçılıq fakültəsinin Bakı Dövlət Universitetində yaranması kitabxanaşunaslıq və bibliografiya elminin və kitabxanaşunaslıq məktəbinin formalaması tarixi hadisə olaraq onun gelecek təliyini demək olar ki, qəti şəkildə hall etdi. Fakültədə ixtisas fənlərinin tədris planında xüsusi çəkisiñin artması və sahə üzrə elmi-tədqiqat işlərinin aparılması zərurəti dekan A.Xələfovun təşəbbüsü və gərgin əməyi və yenica formalamağa başlayan kollektivin dəstəyi nəticəsində 1968-ci ildə bibliografiya kafedrasının yaradılması ilə nəticələndi. [2] Kafedranın ilk əməkdaşları Zöhраб Əliyev, Əşref Xələfov, Bayram Allahverdiyev, Hacı Hasanov və Fərman Bayramov olmuşdur. Kafedranın ilk müdürü milli bibliografiyanın təzkirə janının tarixi ənənələrinin ilk tədqiqatçılardan biri olan, o zamanlar Dövlət Kitabxanasının elmi işlər üzrə direktor müavini işləyən tanınmış ziyyəli Əşref Teymur oğlu Xələfov tuyin edildi.

1956-ci ildə kitabxanaşunaslıq və bibliografiya ixtisası üzrə ilk dəfə oya-ni aspiranturya qəbul olunan Zöhrab Əliyevin rəhbəri də Əliheydər Qəhrəmanov olmuş, onun vəfatından sonra (1959) Sankt-Peterburg Mədəniyyət və İn-casanın İnstitutunun alimi M.D.Eyxonqoltsun elmi məsləhətçiliyi ilə 1963-cü ildə "Azərbaycanda bibliografiya işinin inkişafı (1920-1958-ci illər)" adlı na-mizədli dissertasiyasını uğurla müdafiə etməklə ilk dəfə olaraq Azərbaycan bibliografiyasının meydana gəlməsi və inkişafı tarixini elmi əsaslarla tədqiq edən müttəxəssislərden bincisi olmuşdur.

O, bir müddət M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında və Mədəniyyət Nazirliyində çalışmış, 1960-ci ildən Kitabxanaşunaslıq və bibliografiya kafedrasında müəllim, 1970-1980-ci illərdə Kitabxanaçılıq-informasiya fakultəsinin dekanı, 1984-cü ildən 2007-ci ilə qədər Bibliografiyaşunaslıq kafedrasının müdürü vəzifələrini təşkilatlıq bacarığı və idarəcilik sorğusunu ilə, yüksək peşəkarlıq və məsuliyyətə icra etmişdir.

Z.H.Əliyev 55 illik elm-pedaqoji faaliyyəti ərzində Kitabxanaçılıq-in-formasiya fakultəsində bibliografiyasını lasılmış fənləri üzrə tədris prosesinin yüksək soviyyədə təşkil və həyata keçirilməsinə rəhbərlik etmiş, bərə sır dənə yəkələrində qabaqcıl təcrübəni öyrənmiş, bibliografiyaşunaslıq elmi məktəbi-nin asas elementlərini yaratmağa nail olmuş görkəmlə ziyyəlidir.

Yüksək ixtisaslı bibliografiyasını lasılmış kadrların yetişməsi istiqamətində əsaslı işlər görməkə yənəsi, bu sahədə elmi tədqiqat işinə da böyük əhəmiyyət vermişdir. Onun geniş elmi tədqiqatçıları Azərbaycanda bibliografiyanın tarixini formalasmasında qanunuyaqlıqları, bibliografiyanın nəzəri əsaslarının öyrənilməsi, bibliografiq fealiyyətin meydana gəlməsi və inkişafı, onun çoxca-hətli quruluşu, kitabxanalarda bibliografiyalasdırma və bibliografiq xidmət prosesinin təşkilini metodikası kimi aktual məsələlərə həsr edilmiş, dərslik və dərs vəsaiti, elmi məqalələrdə özəksin tapmışdır.

Böyük zahmet naticasında müxtəlif illərdə "Azərbaycanda bibliografiya işinin vəziyyəti və inkişafı tarixindən (1945-1956)", "Kitabxanada məlumat-bibliografiya aparatının təşkili", "Təsviyyə bibliografik vəsaitlərin törtü metodikası", "Azərbaycan bibliografiyasının tarixi", "Ümumi bibliografiyaşunaslıq" adlı mühüm əsərlər orşaya getirilmişdir. Bu əsərlər bibliografiyaşunaslıq üzrə yaranmış istənilən massonlun həlli üçün bugündə mütəxəssislərin dəfəslərle müraciət etdiyi, sahə üzrə elmi tədqiqatlarda geniş istifadə edilən deyərlə elmi məzaxəzlərdir.

Professor Z. Əliyevin elmi rəhbərliyi ilə bir neçə bibliograf alımlar yetişmiş, müvafiqiyətə namizədlik dissertasiyaları müdafiə etmiş, bir çox tədqiqatçıların opponenti olmuşdur. Eyni zamanda respublikamızda müxtəlif elm, mədəniyyət, təhsil mütəssislərində, digər idarə və təşkilatlarda, regional informasiya mərkəzlərində çalışan yüksək istisəsi, səriştəli, peşəkar kitabxana-informasiya mütəxəssisi, bibliografların hər biri güzəl insanın, dəyərlə alımın yetirmələridir.

Bibliografiyaşunaslıq kafedrasının təşkilində Xələfov Əsref Teymur oğlunun xidmətlərinin xüsusi qeyd etmək lazımdır. O, 1959-cu ildə Bakı Dövlət Universitetində müllim kimi çalışmış, 1968-ci ildə etibarın bibliografiya kafedrasına 10 il ərzində rəhbərlik etmişdir. 1966-ci ildə "V-VIII sinif sağidlərinin sinifdən keçən mütəalişənin rəhbərlik (Respublika uşaq və məktəb kitabxanalarının materialları osasında)" mövzusundan namizədlik dissertasiyası müdafiə edərək, pedaqoqi elmlər namizədi alimlik dərəcəsi almışdır. Müxtəlif illərdə çap etdiridi "Kütüvəli kitabxanalarda gənclərin mütəalişəsinə rəhbərlik" (1957), "Mütəalişə mədəniyyəti haqqında" (1965) kitablar, "Bədii ədəbiyyat və ədəbiyyatşunaslığının bibliografiyası" (1986) adlı dərs vasitəinin, respublikanın matbat organlarından dərc olunmuş "Azərbaycan ədəbi bibliografiyası 70 ilə", "Bədii ədəbiyyatın mövzü bibliografiyası", "Ədəbi bibliografiyanın effektivliyi", "Ədəbi bibliografiyik mənbələr mütəxəssislərə bibliografiyalı xidmətin əsas vasitəsidir", "XX əsr təzkirəcilerin haqqında" və s. bu kimi onlarda elmi məqalələrin müəllifidir. SSRİ Mədəniyyət Nazirliyinin, Təhsil Nazirliyinin və Həmkarlar İttifaqı orqanlarının fəxri fərmanları ilə təltif edilmişdir. Ə.Xələfov 2008-ci ildə vəfat etmişdir.

Bibliografiya kafedrasının inkişafında xidmətləri olan alımlardan biri də Bayramov Fərman Aslan oğludur. O 1960-ci ildə ADU-nun Kitabxanlıqlı fakültəsinə bitmişdir, 1960-1969-cu illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında baş metodist və şöbə müdürü vəzifələrində çalışmışdır. 1970-ci ildən ADU-nun Kitabxanlıqlı fakültəsində çalışmışdır. "Cəlil Məmmədquluzadənin ədəbi irsinin naşri tarixi və yazıçı haqqında bibliografiya" adlı namizədlik dissertasiyası müdafiə edərək elmi dərəcə almışdır. "Azərbaycan iqtisadiyyatının bibliografiyası", "Milli bibliografiyamızdan

biri", "XX əsr Azərbaycan alımları və bibliografiya", "H.Z.Şirvani yaradıcılığında mütəaliş və bibliografiya məsələləri" adlı məqalələrin, "Cəlil Məmmədquluzadə: 1866-1966", "Nəriman Nərimanov: 1870-1970" bibliografi vəsaitlerinin, bir sıra xronikanın müəllifi olmuşdur. "Əmək veteran" medalı ilə təltif edilmişdir.

Qısa müddət ərzində kafedra təşkil edildi və onun fəaliyyəti naticasında tədris olunan fənlərin və aparılan elmi araşdırılmaların keyfiyyətinin artması müşahidə olunmağa başlandı. Ötən əsrin 70-80-ci illərini Bibliografiya kafedrasının tarixində mübahisəsiz olaraq inkişaf dövrü kimi qiymətləndirək olar. Bu dövrdə kafedraya yeni işçilərin qəbul edilməsi, aspiranturaya perspektivli gənclərin seçilib göstərtilməsi milli bibliografiyanın tarixi onənlərinin tədqiqat obyekti kimi formallaşması ilə nəticalandı. Bəhs edilən dövrdə kafedranın tədris və elmi mərkəz kimi formallaşmasında professional bibliografların ikinci nəslinin nümayandaları olan Bayram Allahverdiyev, Fərman Bayramov, Aydin Xəlilov, Raifa Vəzirova və Qəmza Hacıyeva, üçüncü nəslə mensub olan Rasim Süleymanov, Cümşaz Rüstəmova, Nadir İsmayılov, Sima İsmayılova, Əliyusif Məmmədov, Xuraman Ağayeva və Solmaz Sadıqovanın xidmətlərinin xüsusi qeyd etmək lazımdır.

Bibliografiyaşunaslıq kafedrasında "Kitabxanalarda bibliografiya" işinin təşkili və metodikası fənninin tədrisinə sahəsində əldə edilən nüaliyyətlərdən bahs edərək Vəzirova Raifa Əsad qızının fəaliyyətini qeyd etmək lazımdır. O, Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsində 1974-ci ildən 2010-cu ildək laborant, assistent, baş müllim vəzifələrində çalışmışdır. 10-dan çox məqalənin, 1 kitabın müəllifidir.

Kafedradan "Xarici bibliografiya", "Ölkəşunaslıq bibliografiyası" fənninin müasir tələblər səviyyəsində tədrisinin təşkilində Hacıyeva Qəmza Söhbət qızının fəaliyyəti səməralı olmuşdur. O, 1966-1970-ci illərdə BDU-nun Kitabxanlıqlı-informasiya fakültəsində təhsil almışdır. Abşeron rayonu Partiya Komitəsi Siyasi Məarif Kabinetində kitabxançı (1970-1971), BDU-nun Bibliografiyaşunaslıq kafedrasında laborant, baş laborant və müllim (1971-1979) işləmişdir. 1979-cu ildən baş müllimdir. 2 kitabın, 20-dən çox məqalənin müəllifidir. Kitabxanada ölkəşunaslıq (diyarşurasılıq) üzrə bibliografiyalı (nəzəri-tarixi, təşkilat-metodiki məsələlər), xarici bibliografiya kitablarının, Türkçədə milli bibliografiya, müasir dövrde ölkəşunaslıq bibliografiyasının təşkili və s. məqalələrin müəllifidir.

80-ci illərin sonlarında fakültənin yetirməsi, Bibliografiya kafedrasının əyani aspiranturasına daxil olan İsmayılov Nadir İsləm oğlu 1987-ci ildə Moskva Dövlət Mədəniyyət Institutunun ixtisaslaşdırılmış müdafiə şurasında professor Z. Əliyevin rəhbərliyi ilə "Təbəbat üzrə regional kitabxana-bibliografiya ehtiyatlarının inkişafı, müasir dövrde ölkəşunaslıq bibliografiyasının təşkili və təkmilləşdirilməsi yolları

(Azərbaycan materialları əsasında)" mövzusunda dissertasiya işini müdafiə edərək pedaqoqika üzrə fəlsəfə doktoru alimlik dərcəsi almışdır. Onun I-ci rəsmi opponenti professor A.Xələfov olmuşdur. Nadir İsmayılov 1992-ci ildən dosentdir. Müxtəlif fasilələrlə Kitabxanaşunəlşik-informasiya fakültəsində dekan mülavini işləmişdir (1994–2003). 2007-ci ildən Bibliografiyasıunaslıq kafedrasının müdürü əvəzi olmuş, 2012-ci ildə kafedra müdürü vəzifesini təyin olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" Fəxri fərmanı ilə təltif olunmuşdur. "Kitabxanalarda bibliografiya işin təskili və metodikası" (2018, məməlli), "Azərbaycanın bibliografiyası vəsaitlər sistemi", "Xarici bibliografiya", "Sənədşünaslıq", "Bibliografiyasıunaslıq tədrisi metodikası" və s. fənləri tədris edir. 2 monoqrafiya, 10 kitab, 150-a yaxın məqalənin müəllifidir. 2013-cü ildə onun Almaniyada rus dilində "Azərbaycanın kitabxana-bibliografiya və informasiya resursları: inkişaf mərhələləri və təkmilləşdirilməsi yolları" monoqrafiyası naşr edilmişdir. Bir sıra respublika və beynəlxalq konfranslarda iştirak etmişdir. 4 nəfər doktorant və dissertantın elmi məsləhətçisi olmuşdur. 2014-cü ildə BMT yanında Beynəlxalq İnformasiyalırdırma Akademiyasının həqiqi üzvü seçilmişdir. Onun əsərlərinə misal olaraq "Azərbaycan bibliografiyasının bibliografiyası", "Bibliografik tərtibatın metodikası" (R.Vazirova ilə birlikdə); "Elmi-təbii adəbiyyatın bibliografiyası", "Kitabxanada ölkəşünaslıq (diyarsünaslıq) üzrə bibliografiq fəaliyyət" (nazari-tarixi, təskilatlı-metodiki masalaları) (Q.Hacıyeva ilə birlikdə); "Kitabxanaşunəlşik-informasiya fakültəsi-60: Bibliografiq məlumat kitabı" (S.Sadiqova ilə birlikdə); "Xəzər dənizi və neft (1954–2002): Bibliografiq göstərici", "Kitabxanaşunəlşik və bibliografiya: elmi-nazarı, metodik və təcrübə jurnal: bibliografiq göstərici (1997–2008-ci iller)", "Heydər Əliyev və Azərbaycan elmi: Bibliografiq göstərici", "M.F.Axundov: bibliografiq göstərici", "Azərbaycan Xalq Cumhuriyyəti" adlı kitabların, "Azərbaycan Respublikası regionlarının kitabxana-informasiya resurslarının bəzi məsələləri" (Dağlıq Şirvan iqtisadi rayonunun nümunəsində) (L.Bayramova ilə birlikdə); "Görkəmləi Azərbaycan aliminin hayat salnaməsi" (A.Xələfovla birlikdə); "Görkəmləi elm və təhsil təşkilatçısı" (Prof.A.A.Xələfovun 80 illik yubileyi münasibətilə), "Səraq-bibliografiy xidmətinin məhiyyəti və mənəbəşünaslıq", "Azərbaycan kitabxana işinin inkişafında yemə mərhələsi" (ADA Universitetinin kitabxanasının keçirdiyi beynəlxalq konfransın icmali), "Bibliotечно-bibliografiyik cikl və informasiyon rəsursları Azərbaycana: etapları, rəsədləri, məqsədləri" və s.

Bibliografiyasıunaslıq kafedrasında sahəvi bibliografiyanın tarixi məsələlərinin tədqiqində Ağayeva Xuraman Telman qızının fəaliyyəti diqqəti cəlb edir. O, 1978-1983-cü illərdə Kitabxanaşunəlşik-informasiya fakültəsinin əşyənəsində təhsil almış və fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

Ağayeva Xuraman Telman qızı 1985-1987-ci illərdə Bakı şəhər Xətai rayonu MKS-in M.Ə.Sabir adına kitabxana-klubundan kitabxanaçı işləmişdir. 1987-ci ilin noyabr ayından Kitabxanaşunəlşik-informasiya fakültəsində əvvəlcə laborant, 1992-ci ildən Bibliografiyasıunaslıq kafedrasının "Bibliografik informasiya-əxtarış sistemləri" tədris laboratoriyasının müdürü vəzifələrində çalışmışdır. 2002-2007-ci illərdə Bibliografiyasıunaslıq kafedrasının dissertantı olmuşdur.

O, professor Z.Əliyevin elmi rəhbərliyi ilə 2009-cu ilin may ayında "Azərbaycanda pedaqoji elmlərin bibliografik informasiya təminatı: tarixi, müasir vəziyyəti və təkmilləşdirilməsi yolları" adlı dissertasiya işini müvəffiqiyyətlə müdafiə edərək 2010-cu ildə pedaqoqika üzrə fəlsəfə doktoru elmi adımı almışdır. [3]

Dissertasiya işində müəllif Azərbaycanda pedaqoji bibliografiyanın yaranmasının tarixi ardıcılıqla araşdırır, sahə üzrə bibliografik informasiyanın yaranması, inkişafı və formalşəsi mərhələlərini, pedaqoqika üzrə bibliografik informasiya təminatı sistemini, mövcud olan ümumi xarakterli cari və retrospektiv elmi-könükçi, təsviri, şəxsi bibliografik resursu üzərində, müttəxəssislərin informasiya təminatında onların həm ənənəvi, həm də elektron formalarının rolu və səmərəliyini müyyən edir.

Müəllif pedaqoji elmlərin bibliografik informasiya təminatının müasir vəziyyətini elmi dövriyyəyə daxil edir, çatışmazlıqları aşkarla çıxardır, alman elmi nticələrin tətbiqi obyektini göstərir. Onun tədqiqatları "Pedaqoqika üzrə adəbiyyatın bibliografiyası" (2018) adlı dərs vəsaitində öz əksini tapır.

Xuraman Ağayeva 2011-ci ildən Bibliografiyasıunaslıq kafedrasının əvvəlcə müəllimi, sonra baş müəllimi, 2016-ci ildən dosent əvəzi, 2019-cu ildən dosentli vəzifələrində çalışır. Fakultətin bakalavr pilləsində "Kitabxanalarda bibliografik işin təskili və metodikası", "Sənədşünaslıq", "Xarici bibliografiya", magistratura pilləsində isə "Beynəlxalq bibliografik əməkdaşlıq", "Bibliografik vəsaitlərin tərtibi metodikası", "Səraq-bibliografiya idarəətminin idarə olunması" fənlərinin tədris edir.

"Pedaqoqika üzrə adəbiyyatın bibliografiyası: Dərs vəsaiti" (2018), "Kitabxanalarda bibliografik işin təskili və metodikası: Dərs vəsaiti" (2018), "Kitabxanalarda bibliografik işin təskili və metodikası: Metodiki vəsait" (2018), 6 proqram va 80-a qədər şəhərəspəbləkamızda və xarici ölkələrdə naşr olunmuş elmi məqalə və tezisin müəllifi olan Xuraman Ağayeva bir çox respublika və beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.

Xuraman Ağayeva fakultətindən və universitetin ictimai hayatında yaxından iştirak edir. 2012-ci ildən Kitabxanaşunəlşik-informasiya fakültəsinin Elmi Şurasının Elmi katibi kimi səmərəli fəaliyyət göstərir. O, dəfələrə BDU-nun rektorluğunun fəxri fərmanına layiq görülmüşdür.

Hazırda Xuraman Ağayeva "M.F.Axundov" adına Azərbaycan Milli Kitabxanasında informasiya menecmentinin xüsusiyyətləri" adlı elmi-tədqiqat işi üzərində çalışır.

Kafedranın məhsuldar əməkdaşlarından olan Sadiqova Solmaz Azay qızı praktiki bibliograflar və bibliografiyasını olmaqla tarix üzrə falsəfə doktoru (2011), dosentir. 1980-1985-ci illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində təhsil almışdır. 1994-cü ildə BDU-nun Bibliografiyasınınlıq kafedrasında baş laborant olmuşdur, doktorant (qiyabi) olmuş (1995-1999), sonra müəllim (2004-2008) olmuşdur, 2008-ci ildən baş müəllim, 2015-ci ildən dosent əvəzi, 2017-ci ildən ona Bibliografiyasınınlıq kafedrası üzrə dosent elmi adı verilmişdir.

2006-2009-cu illərdə Kitabxanaçılıq-informasiya fakültəsində təlim-tərbiya üzrə dekan müavini işləmişdir. O, 2011-ci ildə professor Z.Əliyevin elmi rəhbərliyi ilə "Azərbaycan mətbuatının (kitab və dövri nəşrlər) bibliografiyik repertuarı: tarixi, müasir vəzifəyyəti və perspektivləri (1959-2000-ci illər)" mövzusunda dissertasiya işini müdafiə etmişdir. [1] Ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının FD № 07685 sayılı 3 oktyabr 2012-ci il tarixli (protokol № 28-k) qərarı ilə tarix üzrə falsəfə doktoru elmi dərəcəsi diplому verilmişdir.

23.01.2017-ci il tarixdən Kitabxanaçılıq-informasiya fakültəsi, Bibliografiyasınınlıq kafedrasının 335601 "Kitabxanaşunaslıq, bibliografiyasınınlıq və kitabsızlıqlı ixtisasi fizası" dövlət büdcəsi hesabına elmlər doktoru programı ilə doktoranturaya qəbul olunmuşdur. "İnformasiya cəmiyyəti şəraitində Azərbaycan kitabxanalarında bibliografiyalı innovativ formaları və elmi metodları (Azərbaycan Respublikası elmi və sahəvi kitabxanalarının materialları əsasında)" mövzusunda doktorluq dissertasiyası füzürində uğurla çalışır.

Magistratura pilləsində "Milli ideologiyaya dair ədəbiyyatın bibliografiyası" və "Humanitər ədəbiyyatın bibliografiyası", bakanlıvatırtıcı pilləsində "Bibliografiyasınınlıq", "Sosial-siyasi informasiya resursları" (Azərbaycan və ingilic bölməsində), "Xarici bibliografiya", Azərbaycan bibliografiyasının tarixi", "Kitabxanalarda bibliografiya işinin təşkili və metodikası" və s. fənləri tədris edir.

Dosent Solmaz Sadiqovanın 2018-ci ildə çapdan çıxmış monoqrafiyası "Azərbaycan milli bibliografiyası global informasiya məkanında" adlanır. Qlobal informasiya məkanından Azərbaycan milli bibliografiyasının yeri, rolu və əhəmiyyətindən bəhs edən monoqrafiya Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuşdur.

S.Sadiqovanın 2018-ci ildə elmi məqaləsinin biri (Initial resources on socio-political information) xaricə "European Journal of Humanities and Social Sciences" jurnalında Viennada (ingilic dilində) çap olunmuşdur.

Bakı Dövlət Universitetinin 90 illiyi münasibətilə «Səməralı elmi-pedagoji fealiyyəstər görə» Azərbaycan Respublikası Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin «Fəxri Ferman» ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.

S.A.Sadiqova 150-dən çox əsərin - 1 qrant qalibi, 27 kitab, 9 fənn programı, 22 tezisin və 90 məqalənin (o cümlədən 6 məqalə xaricidə çap olunub), 2 dərs vəsaitinin müəllifidir, 6 məqalə, 1 program və 1 dərs vəsaiti ingilis dilində çap olunmuşdur. Yeri gaşmışkan, böyük ehtiramla qeyd etmək lazımdır ki, professor A. Xələfovun elmi metodikası əsasında hazırlanın Ümummilli Liderimiz Heydər Əliyevə həse edilmiş Dünyanın görkəmli siyasi xadimləri seriyası ilə 3 dildə çap olunmuş bibliografiyik məlumat kitabının (2003) tərtib edilmişdir. S. Sadiqovanın elmi metodikası professor A. Xələfovudur. Bu seriya ilə bibliografiyik məlumat kitablarının nəşri son illər ölkəmizdə artıq ənənə halını almışdır.

Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşunaslıq üzrə mütəxəssislərin informasiya təminatında bibliografiyik resursun inkişaf tarixini töhfə edən alimlərən biri da İsmayılova Sima Paşa qızıdır. Pedagoqika üzrə falsəfə doktoru, dosent Sima Paşa qızı İsmayılova 1978-ci ildə Kitabxanaçılıq fakültesini bitirmişdir. Kitabxananın "Ədəbiyyatın elmi sistemləşdirilməsi" səbəbində böyük kitabxanaçı vəzifəsində çalışmışdır (1978-1981). S.İsmayılova 1981-ci ildən Kitabxanaçılıq-informasiya fakültəsinin Bibliografiyasınınlıq kafedrasında çalışır. O, 1988-1992-ci illərdə Bibliografiyasınınlıq kafedrasının dissertanti olmamışdır. S.P.İsmayılova 1992-ci ildə həmin kafedrada müəllim, 2006-ci ildə isə baş müəllim vəzifəsinə seçilmişdir. O, 2012-ci ildə professor Z.Əliyevin elmi rəhbərliyi ilə "Azərbaycanda ədəbiyyatşunaslıq sahəsində mütəxəssislərin bibliografiyik informasiya təminatının vəzifəyyəti və təkmilləşdirilməsi yolları (1965-2000-ci illər)" mövzusunda dissertasiya müdafiə etmişdir. [6]

S.P.İsmayılova 100-dən artıq elmi əsərin, o cümlədən 1 monoqrafiya, ("Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşunaslığının bibliografiyası: 1965-2000-ci illər"); 2 dərs vəsaiti, ("Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşunaslıq üzrə sonad kütləsi bibliografiyalasdırma obyekti kim?"), "Uşaq və gənclər üçün ədəbiyyatın bibliografiyası"; 2 metodik göstəriş ("Uşaq və gənclər üçün ədəbiyyatın bibliografiyası"-qiyabi təhsil anlatılabər üçün, "Bibliografiyik evristika"), 12 fənn programı, 4 xaricdə nəşr olunmuş məqalənin və 16 tezisin mütəlliəli olmaqla respublika və beynəlxalq elmi konfranslarından iştirakçılığı olmuşdur.

Sima Paşa qızı İsmayılova gənc nəslin yetişdirilməsindəki xidmətləri və elmin-təhsilin inkişafindakı roluna görə 27.12.2012-ci ildə BDU-nun rektorluğun və BDU-nun HİK-sədri tərəfindən "Fəxri Ferman"-la təltif edilmişdir.

S.İsmayılova "Sahəvi bibliografiya", "Bibliografiyasınlıq", "Uşaq və gənclər üçün informasiya resursları", "Bibliografik evristika", magistratura sahəyyəsində isə "Sənədlər iş", "Azərbaycan bibliografiy vəsaitlər sistemi" ixtisas fənlərinə mübahizə və məşqələ dərslərini tədris edir.

Kafedranın mülliimi **Bayramova İrada Ziyadxan qızı** 1981-1986-ci illərdə BDU-nun Kitabxanaçılıq fakültəsində təhsil almışdır. O, 2007-ci ildən Kitabxanaçılıq-informasiya fakültəsi, Bibliografiyasınlıq kafedrasında müllim vəzifəsində çalışır, 2008-2013-cü illərdə kafedranın dissertant olmuşdur.

2015-ci ilin 13 mart tarixində "Azərbaycan Respublikasının regionalarının kitabxana-bibliografik informasiya təminatı sistemi: müasir vəziyyəti və perspektivləri (2000-2012-ci illər)" (Göncə-Qazax, Quba-Xaçmaz, Lənkəran iqtisadi regionlarının materialları osasında) mövzusunda dissertasiyə işini müdafiə etmişdir. [4] Onun elmi rəhbəri prof. Xəlil İsmayılov, elmi məsləhətçisi isə dos. Nadir İsmayılov olmuşdur. 2016-ci ildə Bayramova İrada tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hal-hazırda Bibliografiyasınlıq kafedrasının mülliimidir.

Bayramova İrada "Regionların sosial iqtisadi inkişafının kitabxana informasiya təminatı sistemi", "Sənədşünaslıq", Kitabxanalarda bibliografiya işinin təskili və metodikası" fənlərini tədris edir.

Bayramova İrada Ziyadxan qızı 4 kitabın, 50-dən çox elmi məqale və tezisin müəllifidir.

Bibliografiyasınlıq kafedrasında innovasiyaların təbligində Memmedov Əliyusif Məhəmməd oğlunun xüsusi yeri vardır. O, 1978-1983-ci illərdə ADU-nun Kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1978-1982-ci illərdə isə Azərbaycan LKGİ MK nazidində fealiyyət göstərmiş. İxtira Yaradıcılığı İctimai İnstitutunda təhsil almışdır. 1991-1994-cü illərdə BDU-da sənayi aspiranturada təhsil almışdır. 2003-cü ildə ABŞ-də (Blumington, Indiana) təsis edilmiş Amerika-Azərbaycan Təhsil və Mədəniyyət fondunun təsisiçilərindəndir.

1984-1987-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası, İctimai Elmlər üzrə Elmi İnfomasiya Mərkəzinin Bibliografiya tədqiqatlar vo nəşrlər, daha sonra İnfomasiya Sistemlərinin Avtomatlaşdırılması şöbəsi, baş laborant, 1987-1991-ci illərdə isə Kitabxanaçılıq fakültəsinin Bibliografiya kafedrasının, Bibliografiyik məlumat-axtarış sistemləri" tədris laboratoriyanın müdürü, 1984-cü ildə "İttifaqnejfetmas" İstehsalat birliyinin "Neftemas" Xüsusi Konstruktur Bürosunun Elmi-texniki informasiya və patent bölməsi, mühəndis, 1995-2006-ci illərdə Kitabxanaçılıq fakültəsinin Bibliografiya kafedrasının mülliimi olmuşdur. 2006-ci ildə indiyə qədər Kitabxanaçılıq-informasiya fakültəsinin Bibliografiyasınlıq kafedrasında baş mülliim vəzifəsində çalışır. 2004-cü ildən bu günə qədər, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında çalışır. "Sahəvi bibliografiya" (ingiliscə

dilində), "Azərbaycan kitabxanalarının bibliografiyik infomasiya resursları", "İqtisadiyyatın və ekologiyasının informasiya resursları", "Normativ-techniki və patent sənədləri üzrə informasiya xidməti" adlı fənləri tədris edir.

Bibliografiyasınlıq kafedrasının göc müllimlərindən biri **Nəbiyeva Namiya İntiqam qızı** 2015-ci ildə Bibliografiyasınlıq ixtisaslaşması üzrə magistratura pilləsinin fırqlənmə diplomu ilə bitmişdir. Bibliografiyasınlıq kafedrasında evvəlcə laborant vəzifəsinə təyin edilmişdir. O, elə həmin ildə dissertanturya qəbul olmuş və hərzi "Elektron bibliografilər fealiyyəti: no-zəri metodiki aspektlərinin tədqiqi (Azərbaycan materialları əsasında)" mövzusunda çalışır. Ona pedagoqika üzrə fəlsəfə doktoru, dosent Nadir İsləm oğlu İsmayılov və ABŞ Indiana Universitetinin professoru Debora Şou elmi rəhbər təyin olunmuşdur.

Nəbiyeva Namiya İntiqam qızı 2014-cü ildə ingilis dili üzrə beynəlxalq sertifikat olan IELTS sertifikatını almışdır.

N. Nəbiyeva hazırda mülliim vəzifəsində çalışır, ingilis və azərbaycan bölmələrində mübahizə, məşğələ və laboratoriya dərsləri aparır.

N. Nəbiyeva 3 elmi makənələr və 7 tezisin müellifi olmuşla müxtəlif respublika və beynəlxalq elmi konfransların iştirakçısı olmuşdur.

Kafedranın göc üzvlərindən olan **Xudiyeva Vəzüfə Hüseynqəz qızı** 1997-ci ildə Kitabxanaçılıq-informasiya fakültəsinin əyani şəbəsinin bitirib. O, 2016-ci ildən "Bibliografiyasınlıq" kafedrasında baş laborant vəzifəsində çalışır. Həmin ildən dissertantdır. "Əli Bay Hüseynzadə əsirinin bibliografiyik tədqiqi" mövzusundan elmi-tədqiqat işini yekunlaşdırmaq təzədir. Onun elmi rəhbərləri f.ü.f.d A.Ə.Kəngərov və dos. N.I.İsmayılovdur. Müntəzəm olaraq dövri mətbuatlı məqədələr, publisistik yazırlarla, Respublika və Beynəlxalq sahəyyəli konfranslarda maruzolurlar çıxış edir. Bir kitabın və 20 elmi makənənin və tezisin müellifidir. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Cümhuriyyətin 100 illiyinə həsr etdiyi "Cümhuriyyətə işq saçan qadınlar" arasında yaxı müsabiqəsinə məqədə ilə qatılmış və məqədə seçilərək Araçdırma Yazı Toplusuñuna daxil edilib. Kafedrada sahəsəbi qaydada məşqələ və laboratoriya dərsləri aparır.

Müstəqillik illərindən kafedranın tədris və elmi həyatında kadr hazırlığında mühüm nailiyətlər əldə edilmişdir. Belə ki, 1997-ci ildən kafedrada Bibliografiyasınlıq ixtisaslaşması üzrə magistr hazırlığına başlanılmışdır. Aparıcılarından arasında göstərir ki, bu ixtisaslaşma üzrə təhsil alan magistrantlar elm, təhsil və mədəniyyət sahələrində müvəffəqiyətlə çalışırlar.

Bibliografiyasınlıq kafedrasının fealiyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıq sahəsində aparılan işlərdir. Bu əlaqələrin ilk elementləri hələ ötən əsrin 50-ci illərindən sonraları yaranmışdır. Professor M.D.Eyxonqoltsun elmi məsləhətçiliyi ilə Zöhrəb Əliyevin namizədlik disser-

tasiyisini müdafiə etməsi buna parlaq misaldır. Bu proses XX əsrin 70-80-ci illərində daha intensiv xarakter almışdır. Bu əlaqələrin yeni səviyyəyə qalxmasında keçmiş ittifaq miqyasında fakültənin dekanı A.Xələfovun sahə elmi və tədris dairələrində nüfuzunun artırması ilə əlaqadır olmuşdur. Bəhs edilən dövrde Litva Dövlət Universiteti və Moskva Dövlət Mədəniyyət İnstitutunun görkəmli alimləri ilə münasibətlərin qurulması fakültənin söhretini artırın saboblarından hesab olunmalıdır. 80-ci illərdə kitabxanaçılıq təhsili üzrə ölkə miqyaslı tədbirlərin Bakı Dövlət Universitetində keçirilmişdi as prof. A.Xələfovun xidmətləri kimi qeyd olunmaqla yanaşı, dövrün görkəmli bibliografiya alimlərinin kafedralının faaliyyəti, kollektivi ilə tanış olmasına və galəcəkdə onlarla dissertasiya işlərinin Moskvada müdafiə edilməsində heç şübhəsiz mühüm rol oynadı. Müstəqillik illərində bu münasibətlər davam etmiş, fakültədə yüksəkxitəsaslı kadrların hazırlanmasında rus alimləri, o cümlədən, professorlardan O.P.Korsunov və Y.S.Zubov yaxından iştirak etmişdir.

Məlumdur ki, hər bir sahədə elmi mühitin formalşamasında xüsusi dövru nəşrlərin müstəsna rolu vardır. Kitabxanaçılıq-informasiya sahəsi üzrə asasılı dövri nəşr 1970-1980-ci illərdə çap olunmuş Bakı Dövlət Universitetinin "Kitabxanaşunaslıq və bibliografiya" seriyasıdır. 10 il müddətində çap olunan bu seriyada bibliografiya sahəsində onlarla məqalə çap olunmuşdur. Seriyanın yüksək elmi-nəzəri səviyyəyə çap olunmasında onun baş redaktoru professor A.Xələfovun xüsusi eməyi olmuşdur. 80-ci illərdə seriya mövzü məcmümləri ilə əzəv edilmişdir. Azərbaycanda müstəqillik illərində bibliografiya işləsinin inkişafında 1997-ci ildən bu günə kimi çap edilən Kitabxanaşunaslıq və bibliografiya (təsisicisi və baş redaktor professor Xəlil İsmayılov) və 2010-cu ildən çap olunan kitabxanaşunaslıq və informasiya (təsisicisi və baş redaktor professor A.Xələfov) jurnallarının ixtisasın siması müəyyən edən osas atrbutlarda hesab etmek olar.

Müsəsir dövr beynəlxalq münasibətlərdə yeni yanaşmalar tələb edir. Bibliografiyaşunaslıq kafedralı hazırda ABŞ-in Indiana Universiteti, Litva Milli kitabxanası, Moskva və Sankt-Peterburq Mədəniyyət və İncəsənət universitetləri, Lvov Milli Texniki kitabxanası ilə, o cümlədən bir sıra nüfuzlu beynəlxalq və regional analitik informasiya mərkəzləri ilə əlaqələr saxlayır.

Kafedralın faaliyətinin əsas istiqamətlərindən biri da teləblərin istehsalat təcrübələrinin təşkili və keçirilməsidir. Qüvvədə olan Dövlət Standartına görə sonuncu semestri bütünlükdə istehsalat təcrübəsinə həsr olunur. Ölkənin iri kitabxanalarında təşkil edilən bu təcrübələr galəcək məzunların peşə kompetensiyasının formalşamasında və əmək bazarında layiqliyi yarımışında mühüm rol oynayır. Məlum həqiqətdir ki, elmin inkişafı bilavasitə onun informasiya təminatı ilə üzvi səkkidə bağdır.

Məlumdur ki, hər bir kafedrada gənc tədqiqatçıların yetişdirilməsində tələb elmi dərnəkləri mühüm rol oynayır. Bu baxımdan bibliografiya kafedrası yaranandan onun nəzdində eyni adlı dərnək yaramılsıdır. Mübələğəsiz demək olar ki, kafedrın elmi-pedaqoji heyətinin bütün üzvləri ayrı-ayrı dövrlərdə məhz həmin dərnəyin en faal üzvləri olmuşular. Hazırda dərnəyin rəhbəri də sent İsmayılovadır.

Bələliklə, Bakı Dövlət Universitetinin Bibliografiyaşunaslıq kafedrasının faaliyyəti göstərdiyi 50 ilden artıq bir dövriyə yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, kafedra kiçik kollektivlə işə başlamış 70-80-ci illərdə özünün formalşmasına dövrünü keçirmiş, müstəqillik illərində tədris fənlərinin və kadrların sayı artmış, bibliografiyaşunaslığın tədqiqat obyekti genişlənmiş, yeni tipli gənc kadrların kafedra çəlb olmasına sistemli yaramılsıdır. Hesablamalar göstərir ki, ölkəmizdə bibliografiyaşunaslıq istiqaməti üzrə 20-ə yaxın dissertasiya işi müdafiə edilmişdir. Bu işlərin hazırlanması, approbasiyası və müzakirəsində kafedra mühüm rol oynamışdır. Son illərdə kafedralın elmi potensialı xeyli yaşılaşmışdır. Hazırda 8 nəfərdən ibarət olan kollektivin 20-ə yaxın mönqrafiya, tədris adəbiyyatı, 100-dən çox elmi məqaləsi çap olunmuşdur.

Tariix dönbür nozad saldıqda məlum olur ki, istor. Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılması və istoru da onun ayrı-ayrı kafedralaların təşkilində professor Abuzər Xələfovun rolü həlliəci olmuşdur. O, kafedralların yaradılmasını təmimi işin tərkib hissəsi hesab etmişdir. Onun yaradıcılığı ilə dərinləndir tanış olanlar yaxşı bili ki, ilk əsərlərindən başlayaraq bibliografiya işinə həmişə yüksək qiymət vermiş, onu elmi informasiya faaliyyətinin bünövrəsi hesab etmişdir. İkinci tərxi bi həqiqəti də söyləməyi özüne manevi borc bilirom ki, bibliografiyaşunaslıq istiqaməti üzrə müdafiə edilən elə bir dissertasiya işi yoxdur ki, onun mövzusunun müəyyən edilməsində, müzakirəsinin təşkilindən və müdafiəsində professor A.Xələfovun həlliəci xidmətləri olmasın. Belə bir faktı xüsusi olaraq qeyd etməliyim ki, müstəqillik illərindən kafedra üzrə təşkil edilən dissertasiya işlərinin müdafiəsində Abuzər mülliəm ixtisaslaşdırılmış müdafiə şurasının sədri kimi həmişə xeyirxah və tələbkar mövqədə olmuşdur.

ƏDƏBİYYAT

1. Xələfov A.A. Azərbaycanda ali kitabxanaçılıq təhsili.-Bakı:BDU nəşriyyatı,1998.-110 s.

2. Xələfov A.A. Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı.-B.:Maarif, 1987.-137 s.

3. Ağayeva X.T. "Azərbaycanda pedaqoji elmlərin bibliografik informasiya təminatı: tarixi, müsəsir vəziyyəti və təkmilləşdirilməsi yolları".

4. Bayramova İ.Z. "Azərbaycan Respublikasının regionlarının kitabxana-biblioqrafik informasiya təminatı sistemi:müasir vəziyyəti və perspektivləri (2000-2012-ci illər)" (Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran iqtisadi regionlarının materialları əsasında).
5. Əliyev Z.H. Azərbaycan bibliografiyasının tarixi:Dərslik/redaktor: N.İ.İsmayılov.-Bakı: Baki Universiteti nəşriyyatı, 2007.-190 s.
6. İsmayılova S.P. Azərbaycanda ədəbiyyatşünaslıq sahəsində mütəxəssislərin bibliografiq informasiya təminatı sisteminin vəziyyəti və təkmilləşdirilməsi yolları (1965-2000-ci illər).
7. İsmayılov N.I "Təbabət üzrə məhəlli kitabxana-bibliografiya ehtiyatlarının inkişafı, müasir vəziyyəti və təkmilləşdirilməsi yolları (Azərbaycan materialları əsasında)".
8. Kitabxanaçılıq-informasiya fakültəsi-60: Bibliografiq məlumat kitabı.-B.:BUN,2008.-273 s. (S.Sadiqova ilə birlikdə).
9. Rasim Əhməd oğlu Kazimov [Mətn] bibliografiq göstərici/ tərt.-red.: Kəmalə Məmmədova.-Bakı: Elm, 2017.-100 s.
10. Sadiqova S.A. Abuzər Xələfov: Bibliografiq məlumat kitabı.-B.:Nağıl Evi nəşriyyatı, 2011.-342 s.
11. Sadiqova S.A "Azərbaycan mətbuatının (kitab və dövri nəşrlər) bibliografiq repertuarı: tarixi, müasir vəziyyəti və perspektivləri (1959-2000-ci illər)".

КАФЕДРА БИБЛИОГРАФОВЕДЕНИЯ: СОЗДАНИЕ И ДЕЯТЕЛЬНОСТЬ ИСМАИЛОВ Н.И.

РЕЗЮМЕ

Статья посвящена истории кафедры Библиографоведения БГУ, деятельности кафедры в области преподавания, исследований и международного сотрудничества, а также обобщения вклады видных ученых, служащих в ее становлении.

Ключевые слова: Кафедра Библиографоведения БГУ, организация, образование, современная деятельность.

DEPARTMENT OF BIBLIOGRAPHIC SCIENCE: CREATION AND ACTIVITY ISMAILOV N.I.

SUMMARY

The article is devoted to the history of Bibliographic science Department of BSU, the activities of the department in the field of teaching, research and international cooperation, as well as summarizing the contributions of eminent scientists serving in its development.

Keywords: Bibliographic science Department of BSU, organization, education, modern activities.